


MOZAIKA

GINNESİN REKORDLAR KİTABININ TARİXÇƏSİ

Hazırda Ginnesin rekordlar kitabı 100 milyon tirajla 40 dildə çap olunur



Ginnesin rekordlar kitabının tarixçəsi 1951-ci ildən başlanır. Məzəli zarafatdan yaranan maraqlı bir sual meydana çıxmışdır. Avropada hansı quş daha sürətlə uçur: qızılı cüllüt və ya şotland tetra quşu?

O zamanlar belə məlumatları özündə saxlayan kitablar yox idi. Buna görə də, həmin mübahisədə iştirak edən ser Hyu Biver qeyri-standart rekordlar və yarışmalar barədə məlumatlar əldə etməklə kitab tərtib etməyə qərar verir. İdeyanı həyata keçirmək məqsədi ilə o, 1954-cü ildə kitabın nəşri üçün "Guinness World Records Limited" adlı xüsusi agentlik yaradır. Kitabçanın hazırlanmasını isə əkiz qardaşlar Norris və Rossa Makuirterlərə həvalə edir.

Azərbaycan Milli Elmlər Akademiyasından AzərTAc-a bildirmişlər ki, 1954-cü ilin avqustunda soraq kitabının ilk variantı hazırlanmış və 1000 nüsxə pulsuz paylanmışdır. Bu kitab ser Hyunun ailəsi, qədim nəslin şərəfinə "Ginnes" adlandırılır. Lakin nəşrlərin sonrakı buraxılışları Ginnesin rekordlar kitabı adlandırılmağa başlanmışdır. O vaxtdan bu soraq kitabçasında il ərzində təbiətdə və cəmiyyətdə baş verən görkəmli nailiyyətlər, unikal və gülünc hadisələr haqqında informasiyalar toplanır.

1955-ci il avqustun 27-də isə 197 səhifəlik kitab pulla satılmağa başlanmış və Milad bayramı ərəfəsində İngiltərədə ən çox satılan kitablar siyahısında ön sıralarda yer almışdır. 1956-cı ildə rekordlar kitabı ABŞ-da 70 min nüsxə ilə satışı çıxarılmışdır.

1995-ci ildə kitabın konsepsiyası dəyişmiş, yalnız məndən ibarət olan kitab şəkilli alboma çevrilmişdir. Albomun özü də rekorda imza atmışdır.

Hazırda Ginnesin rekordlar kitabı 100 milyon tirajla 40 dildə çap olunur.

AVROPANIN ƏN QIYMƏTLİ ABİDƏSİ - EYFEL QÜLLƏSİ

Avropa Statistika İdarəsi (Eurostat) qitə ərazisində ən qiymətli abidələrin siyahısını hazırlamışdır

Parisdəki Eyfel qülləsi Avropanın ən qiymətli abidəsi hesab olunmuşdur. "Eurostat"ın araşdırmalarına görə, Eyfel qülləsini görmək üçün bu ölkəyə hər il 16 milyon insan gəlir. Eyfel qülləsi Fransa iqtisadiyyatına ildə 434,7 milyard avro gəlir gətirir.

Siyahıda ikinci yerdə Romadakı Kolizey abidəsi qərarlaşmışdır. Bu abidənin ümumi gəliri 91 milyard avrodur.

Avropa Statistika İdarəsi üçüncü yerdə İngiltərədə "Ağ qüllə" adı ilə tanınan məşhur London qülləsini göstərmişdir. Bu abidənin illik gəliri isə 70 milyard avrodur.



ƏN PİS SÜRÜCÜLƏR HANSI ÖLKƏDƏDİR?

Sorğuda italyanların ən pis sürücülər olduğu bildirilmişdir

Ümumilikdə, britaniyalıların 23,7 faizi düşünür ki, italyanlar sükan arxasında ən vəciz və pis sürücülərdir. Siyahıda onlardan sonra 15,6 faizlə yunanlar və 14 faizlə polyaklar gəlir. Fransızlar və almanlar isə sükan arxasında ən sakit və qanunlara riayət edən sürücülər seçilmişlər.

DÜNYANIN ƏN BAHALI REKLAMI

Dünyanın ən bahalı reklamının büdcəsi Hollivudda çəkilən döyüş filmlərinin büdcəsi ilə müqayisə ediləcək qədər böyükdür

Məşhur aktrisa Nikol Kidman dünyanın ən məşhur ətir brendinin – “Chanel No. 5: The Film” reklamında çəkilməmişdir. Bu reklam çarxı bütün reklam biznesi tarixində ən bahalı iş hesab olunur.

Dörd dəqiqə davam edən çarxın bir dəqiqəsi 11 milyon dollar həcmində qiymətləndirilir. Reklamın ümumi büdcəsi isə 44 milyon dollar təşkil edir. Nikol Kidman bu çəkilişə görə reklam sənayesi tarixində ən böyük qonorar - 4 milyon dollar qazanmışdır.



SOLAXAYLAR GÜNÜ

Dünyada yaşayan solaxaylar hər il avqustun 13-də Ümumdünya Solaxaylar Gününü qeyd edirlər



Beynəlxalq Solaxaylar Günü 1992-ci ildə Britaniya solaxaylar klubunun təşəbbüsü ilə təsis edilmişdir.

Solaxayların Beynəlxalq Assosiasiyasının mənzil-qərargahı ABŞ-ın Kanzas ştatındakı Topika şəhərində yerləşir. Bu assosiasiya «Solaxaylar haqqında qanun layihəsi» də hazırlamışdır.

Bəzi məlumatlara görə, hazırda dünya əhalisinin 15-20 faizini solaxay insanlar təşkil edir. Dünyada solaxay məşhurlar çoxdur. Buna misal olaraq Janna d' Ark, Lyuis Kerroll, Nikolay Leskov, Leonardo da Vinçi, Merilin Monro, Albert Eynşteyn, Bryus Uillis, Bill Qeyts, Mikelancelo, Pol Makkartni, Mark Tven, Bethoven, Sergey Raxmaninov və Robert De Nironu göstərmək olar.

Məşhur siyasətçilər Yuli Sezar, Makedoniyalı İsgəndər, Napoleon Bonapart, Böyük Karl, Uinston Çörçil də solaxay olmuşlar.

10 SENT MƏBLƏĞİNDƏ OLAN QƏPİK HƏRRACDA

ABŞ-ın Filadelfiya şəhərində keçirilən auksionda 10 sent məbləğində olan qəpik pul 1,6 milyon dollara satılmışdır

Nümizmatlar qəpiyin belə yüksək qiymətləndirilməsini onun çox gözəl vəziyyətdə qalması ilə izah edirlər. 1873-cü ildə zərb edilmiş 10-luq qəpik digər qədim bənzər nümunələrlə müqayisədə ideal formada qalmışdır. Mütəxəssislərin fikrincə, belə hallara çox az təsadüf edilir.

Bu nadir nümunə uğrunda 4 kolleksiyaçı mübarizə aparsa da, adı açıqlanmayan bir nəfərə onu almaq müyəssər olmuşdur. Auksionda bu nümunə ilə yanaşı, Karson-Sitidə (Nevada ştatı) istehsal edilmiş 111 qəpik də satılmışdır.

Bir müddət əvvəl Orlando şəhərində də 1 sent qiymətində olan mis qəpik adı açıqlanmayan kolleksiyaçı tərəfindən 1 milyon dollara alınmışdır. Qəpiyin yüksək qiymətinə yaxşı vəziyyətdə qalması ilə bərabər, istehsal edildiyi tarix (1793-cü il) də təsirini göstərmişdir.

DÜNYANIN ƏN BÖYÜK XALÇASI

Dünyanın əl ilə toxunan ən böyük xalçası “Ginnesin rekordlar kitabı”na düşmüşdür

İranda əl ilə toxunan xalça böyüklüyünə görə “Ginnesin rekordlar kitabı”na düşmüşdür. Abu-Dabi emirliyinin məscidlərindən birində saxlanılan xalça çoxlu turist cəlb edir.

AzərTAC xəbər verir ki, Xorasan əyalətinin Nişapur şəhərində 1,2 min nəfər tərəfindən toxunan bu xalçanın uzunluğu 133 metr, eni 48 metr, ağırlığı isə 48 tondur.